

UOT78.

DOI: 10.52094/1524122.43.2023.25

**Nərmin Mübariz qızı Kamilova Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti
Dosent
E-mail: nermin.mubariz@mail.ru**

MÜASİR ŞƏRAİTDƏ HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNİN BÖYÜMƏKDƏ OLAN GƏNC NƏSLƏ ÖYRƏDİLMƏSİ

Xülasə: Məqalədə hərbi vətənpərvərlik təbiyəsinin müasir şəraitdə öyrənilməsi, onun mahiyyəti, məqsəd və vəzifələri aydınlaşdırılır. Dünyada müasir dövrdə olan ekstremal, qeyri-stabil vəziyyətin insanlar tərəfindən şüurlu surətdə başa düşülməsi məsələləri və onun müdafiə - vətənpərvərlik fəallığının artırılması araşdırılır.

Açar sözlər: hərbi vətənpərvərlik,şagird,Vətən,orta ümumtəhsil məktəbi,musiqi.

Hərbi vətənpərvərlik təbiyəsinin müasir şəraitdə öyrənilməsi üçün ilk növbədə onun mahiyyəti, məqsəd və vəzifələri aydınlaşdırılmalıdır.

Hərbi vətənpərvərlik təbiyəsini digər təbiyə növlərindən fərqləndirən əsas keyfiyyətlər böyüməkdə olan gənc nəslə vətənin ekstremal vəziyyətdə onu qoruya bilməsi, işgalçılara qarşı mübarizəyə hazır ola bilməsi, vətənin ordu sıralarında qulluq etməyə hazır olması, hər gün sülhün qorunması üçün mübarizə edə bilməsidir.

Vətəni qorumağa hazırlanan şəxsiyyətə verilən tələblər təkcə əmək xarakterinin formallaşması ilə bitmir, eyni zamanda ümumbəşəri dəyərlərin qorunması və döyüşülərin vətəni qorumaq qabiliyyətinə malik olmaları da bura aid edilməlidir. Müasir dövrdə silahlı mübarizə vətənin ekstremal şəkildə qorunması deməkdir. Bunun digər formaları əmək, öz istehsalat vəzifələrinin həyata keçirilməsi, vətənin bütövlüyü uğrunda mübarizəsi, siyasi ekstremizmə, millətçiliyə qarşı mübarizəsi hesab oluna bilər.

Bu heç də o demək deyildir ki, hərbi vətənpərvərlik fəaliyyəti öz mahiyyətini itirir. Əksinə bu o deməkdir ki, vətənin iqtisadiyyatının, sənayesinin inkişafı, həmdə onun hərbi sənayesinin inkişafına səbəb olur.

Əmək fəaliyyəti qabiliyyətlərinin bu mənada formalasdırılması hərbi vətənpərvərlik təbiyəsinin aktual məqsədinə çevirilir və gənc nəslin təkcə Ordu sıralarında qulluq etməsindən fərqlənir. Yəni arxada güclü iqtisadiyyatı, sənayesi, o cümlədən hərbi sənaye kompleksi olan dövlətin ordusu da güclü olmalıdır.

Hərbi vətənpərvərlik təriyəsi şəxsiyyətin inkişafının aspektlərindən ayrı ola bilməz. Bütün fəaliyyətlərin nəticəsi və insanın ünsiyyəti onların həyata keçməsilə, həm də şüurlu olaraq vətən müdafiəsilə əlaqəliliyi bilindikdə daha böyük əhəmiyyətə malik olur. Bunun üçün müharibə ilə əlaqədar qorxu hissinin süni yolla artırılması qərb ölkələrinin tərəfindən hərbi sənaye kompleksləri bilərəkdən yaradılır.

Dünyada müasir dövrdə olan ekstremal, qeyri-stabil vəziyyət insanlar tərəfindən şüurlu surətdə başa düşülməli, onun müdafiə - vətənpərvərlik fəallığını artırmalıdır. Cəmiyyət heç də həmişə bu vəziyyəti başa düşmür və kütləvi hərbi vətənpərvərlik tədbirlərinə çox zaman bir tərəfli yanaşırlar. Bu da ona gətirib çıxarıır ki, ümumtəhsil məktəblərində hərbi vətənpərvərlik təriyəsi nəticə etibarılə tarixi bayramlara çevrilir və kollektiv tərəfindən qeyd olunur.

Əslində hərbi vətənpərvərlik təriyəsi sisteminin funksiyasının mahiyyəti, onun tam işi, məzmunu bu günə qədər pedaqoq alımlar tərəfindən tam açıqlanmamışdır. Lakin nəzəri səviyyəyə qalxarkən hərbi vətənpərvərlik təriyəsinin xüsusiyyətlərini itirmək, onları ümumpedaqoji nəzəriyyələri səviyyəsinə də endirmək olmaz. Hərbi vətənpərvərlik şüurun mürəkkəb quruluşunu formalasdırmaq üçün, bəzən azeffektli vasitələrdən istifadə etmək də məqsədə uyğundur. Məsələn, Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi M.Şabanbəyova vətənpərvər – beynəlmiləlçilərin əxlaq keyfiyyətlərini təriyə etmək üçün müxtəlif fənlərin, o cümlədən “musiqi” fənninin tədrisi prosesində hekayə - söhbət, mühazirə, ekskursiyadan, bədii vasitələrdən istifadə etməyi, veteranlarla görüşməyi, muzeylərdə olmayı və s. məsləhət görür.

Bu təriyəvi – didaktik vasitələrin hamısı aydınlaşdır ki, hərbi vətənpərvərlik funksiyalarını həyata keçirə bilməz və onlardan başqa məqsədlər üçün də istifadə etmək mümkündür.

Beləliklə, problemin mürəkkəbliyi ilə onların həyata keçirilməsinin asanlığı arasında təzadlıq yaranır. Müasir dövrdə vahid hərbi vətənpərvərlik kompleksinin funksiyaları informativ və illüstrasiya metodlarından fəqli olan təriyəvi – didaktik vasitələrindən istifadə etməyi tələb edir. Deyilən halda təriyənin effektiv vasitəsi şəxsiyyətin daxili fəallığının artırılması ola bilər. Bu tipli tədris prosesi özündə ideoloji informasiyani, fərdi seçmə qabiliyyətini, mənasının açılmasını və onlara qarşı öz tənqidli fikirlərini göstərmə qabiliyyətini birləşdirir. Bu cür təlim şagirdlərin beyinlərinin yüklənməsinin qarşısını alır.

“Beləliklə, hərbi vətənpərvərlik təriyəsinin nəzəriyyəsi haqqında danışarkən ilk növbədə bir sıra prinsipial məsələləri, o cümlədən metodoloji, şəxsiyyətin müstəqillik dövründə formalasdırılmasının sosial faktlarının əsasları tədqiq olunmalıdır.

məlumdur ki, tərbiyəvi effekt şagirdlərin hərtərəfli həyatı fəaliyyəti nəticəsində yaranır və formalasılır” (1.s.24).

Buradan da Vətəni qoruyanların şəxsiyyətinin formallaşması müəyyən faktorlar sisteminin olmasını tələb edir. Lakin bu tələblərin heç də hamısı həyata keçirilmir. Çox zaman tərbiyəvi funksiyalara hərbi ənənələr, hərbi muzeylər və s. aid edilir. Halbuki bütün bunlar metodoloji cəhətdən perspektivsizdir.

Müasir dövrdə hərbi vətənpərvərlik tərbiyəsi ilə əlaqədar tədqiqatlar qarşısında yeni baxışlar və yanaşmalar qoyulur.

Bu günün tələbatı belədir ki, vətənin qorunması keyfiyyətinə şəxsiyyətin keyfiyyətlər komplekslərindən biri kimi yanaşmaq lazımdır. Beləliklə, şagirdin fiziki tərbiyəsi, qarşısına qoymuş problemlərin həllinə nail olmaq və çətinliklərə qalib gəlmək, iztirab çəkmək (hisslər), vətənin naliyyətlərinə sevinmək (hisslər) kimi keyfiyyətlər bir-birilə daxilən əlaqəli şəkildə tərbiyə olunmalı və vətənimizin qorunmasının tərkib hissələrini təşkil etməlidir (2. s.8). Vətəni qorumağa tam və bütöv şəkildə yanaşma onun formallaşmasına olan anlayışlarda dəyişikliklərə səbəb olur. Belə ki, müxtəlif tərbiyəvi vasitələr hərbi vətənpərvərlik tərbiyəsi sisteminin vətəni qorumağa hazırlıq strukturunda onların spesifik xüsusiyyətlərini nəzərə alaraq istifadə olunmalıdır. Yəni vətəni qorumağa hazırlıq ümumi tərbiyə prosesində şəxsiyyətin formallaşması və inkişafının göstəricilərindən biridir.

Tədqiqatçıların hərbi vətənpərvərlik probleminə sistemli və tam şəkildə yanaşmaları müasir pedaqogikanın tələblərinə uyğundur. Bununla bərabər, müşahidələr onu göstərir ki, “hərbi vətənpərvərlik tərbiyəsinin sistemi” anlayışının açıqlanmasında birlik, həmfikirlilik yoxdur.

Məsələn, V.S.Çudniy hərbi vətənpərvərlik tərbiyəsinin sistemini “şagidlərin vətəni qorumaqla əlaqədar aparılan tədbirlər, məzmun, forma və metodlarının vahid şəkildə istifadəni nəzərdə tutur” (3.s.14). Bu tədqiqat sistemin müxtəlif komponentləri göstərilsə də bütün komponentlərin tamlığı öz əksini tapmayırlar.

N.M.Konjiyev bu anlayışa daha geniş açıqlama verir və V.S.Çudniyin araşdırılmalarındaki komponentlərə şagidlərin əxlaqi, siyasi, fiziki keyfiyyətlərini, eyni zamanda hərbi və hərbi-texniki hazırlığı komponentlərini də əlavə edir (4. s.370-373).

A.A.Aronovun bu sahədə apardığı tədqiqatlarda V.S.Çudniyin və N.M.Konjiyevin təklif etdiyi komponentlərin qəbul etməklə bərabər, “Vətəni qorumaq, hərbi borcunun həyata keçirilməsi üçün daima, ardıcıl olaraq dərs prosesində şagidlərin şüuruna, hisslərinə bu problemlə əlaqədar fəal təsir göstərilməlidir” tələbi qoyulur (5. s.126-127). Göründüyü kimi, tədqiqatçılar sistemli yanaşmanın metodoloji əsaslarını,

onların xüsusiyyətlərini hərbi vətənpərvərlik təriyəsinə tətbiq etməklə mənimsəyirdilər.

Bələliklə, verilən sistemin komponentləri, onların arasında əlaqələr, sistemi təbiətinin tamlığı göstərilir. Akademik A.M.Maxmutovun və V.S.Tyuxinin fikrincə bu müxtəlif sistem anlayışlarına bir “universal” deyil, sistemlərin yanaşması kimi baxmaq lazımdır.

Hərbi vətənpərvərlik təriyəsi sistemində hansı nəzəri anlayışlarda dəyişikliklər baş verməlidir. İlk növbədə hərbi vətənpərvərlik təriyəsi sistemində onun məqsədi elmi surətdə işlənilməlidir. Belə ki, məhz məqsəd “sistemyaradan faktorların” əsaslarından biridir, (6. s.69) “verilən sistemin keyfiyyətlərini müəyyənləşdirən komponentlərindən biridir” (7. s.45).

Keçən əsrin 80-90-cı illərində akademiklərdən Y.K.Babanski, B.S.Qerşunski, V.I.Zaqvyazinski, V.S.İlyin, V.S.Şubinski tərəfindən aparılmış tədqiqatlarda məqsədlə əlaqədar müxtəlif yanaşmalar öz əksini tapmışdır. Lakin bunlara baxmayaraq hərbi vətənpərvərlik təriyəsi sistemində məqsədin xüsusiyyətləri ilə əlaqədar adı qeyd olunan alımların tədqiqatlarında əsaslı açıqlamalara rast gəlinmir.

Pedaqoq – alim V.Momov isə məqsədi belə açıqlayır: “təriyəvi programın və onun arzu edilən nəticələrinin alınma yollarının yönəldicisi, müəyyən edicisidir” (8. s.102).

Bizcə, verilən problemin həllini psixoloqların şəxsiyyət və onun strukturu ilə əlaqədar tədqiqatlarında axtarmaq lazımdır. Psixoloji ədəbiyyat, hərbi vətənpərvərlik təriyəsi təcrübəsi göstərir ki, Vətəni qorumağın məqsədi insan şəxsiyyətinin formallaşması ilə bir başa əlaqəlidir. Yəni insan şəxsiyyətinin formallaşması ilə əlaqədar müxtəlif keyfiyyətlərin vahid şəkildə birləşməsi, həm də şagirddə Vətəni qorumaq kimi keyfiyyətin yaranmasına, formallaşmasına və inkişafına gətirə bilər. Yəni, şagirdin qazandığı bilik, bacarıq, vərdişlər də onun hərbi vətənpərvərlik təriyəsi sisteminə daxil olan faktorlardandır. Hərbi vətənpərvərlik təriyəsi prosesində mütləq müəllimin əli altında və ümumiyyətlə məktəblərimizdə olan əyani vəsaitlərdən geniş surətdə istifadə etmək lazımdır. Eyni zamanda şəxsiyyətin keyfiyyətlərinin formallaşmasının mahiyyəti və qanuna uyğunluqları da aydınlaşdırılmalıdır.

Respublikamızda məqsəd qoyulmanın elmi əsasları sahəsində aparılan tədqiqatların praktikaya tətbiqi göstərir ki, təriyəçilər aşağıdakı bacarıqlara yiyələnməlidirlər:

Vətəni qorumaq üçün böyük əhəmiyyətə malik şəxsi keyfiyyətlərin inkişaf səviyyəsinin diaqnozunu vermək, təriyə səviyyəsinə uyğun təriyəvi məqsədini və hərbi vətənpərvərlik keyfiyyətlərin “ən yaxın inkişaf zonasını” formalasdırmaq, hərbi vətənpərvərlik təriyə prosesini keyfiyyət dəyişikliyi və kəmiyyət dəyişikliyi vaxtı ilə

əlaqədar mərhələlərə bölmək, şəxsiyyətin aktual vəziyyətini stimullaşdırmaq (intellektual, emosional, praktiki fəallığını) görülən işin nəticəsini qiymətləndirmək və onları nəzərdə tutulan işlərlə müqayisə etmək. Bu qeyd olunan bacarıqlar vətəni qorumağın bir növ “kərpicləri” hesab oluna bilər.

Sistemin digər komponenti qoyulmuş məqsədin seçilməsi, proyektləşdirilməsi və bir sıra hallarda məqsədin həyata keçirilməsinin tərbiyəvi-didaktik vasitələrinin innovasiya işləmələrinin yaradılmasıdır.

Tərbiyə vasitələrinin seçilməsində onların təbiəti haqqında dəqiq məlumatlara malik olmaq vacibdir.

Hərbi vətənpərvərlik tərbiyəsi vasitələrinin xarakteristikası haqqında danışdıqda qabaqcıl dünya ölkələrinin psixoloqlarının və filosoflarının elmi nəzəriyyələrinə əsaslanırıq. Bunlara misal olaraq məşhur psixoloq və filosoflardan S.H.Rubinsteynin, A.N.Leontyevin, M.S.Kaqqanın, E.Q.Yudinin, Ə.Əlizadənin və digərlərinin əsərlərini göstərmək olar.

Adı çəkilən psixoloq-alimlərin əsərlərindən belə bir fikrə gəlmək olur ki, şəxsiyyətdə istənilən dəyişikliklər onun şəxsi həyatı fəaliyyəti nəticəsində baş verir, lakin bu dəyişikliklərin xarakteri və dərinliyi həyatı fəaliyyətin məqsədinə, məzmununa və ehtiyaclarına uyğun olur. Deməli, hərbi vətənpərvərlik tərbiyəsinin vasitələri – şagirdlərin təşkil olunmuş fəaliyyət növləri olub, onların Vətəni qorumaq hazırlığına da müsbət dəyişikliklər edir. Bu dəyişikliklər isə şagird qarşısında qoyulmuş məqsədə uyğun olur.

Hərbi vətənpərvərlik tərbiyəsinin vasitələrindən eyni zamanda digər tərbiyə işlərində də istifadə etmək mümkündür. Vasitələri seçərkən biz belə bir qənaətə də gəlirik ki, hərbi vətənpərvərlik tərbiyəsi üzrə konkret məqsədlər dəyişərkən, onların nailiyyətlərinin vasitələri də dəyişikliyə uğrayır.

Tərbiyə vasitələrini seçərkən belə bir sual yaranır ki, hansı fəaliyyət növləri şagirdlər qarşısında qoyulmuş məqsədlərə uyğundur və şagirdlər bunları necə qavrayar, şagirdlər üçün qeyd olunan fəaliyyət növü maraqlı, əhəmiyyətlidirmi?

Əgər müəllim gələcəkdə şagirdin professional hərbiyi olmaq məqsədini qoymuşsa, onda o, bu ixtisasla əlaqədar maraqlı məlumatları, hadisələri, sənətin müsbət və mənfi keyfiyyətləri haqqında şagirdlərə açıqlamalar da verilməlidir.

Hərbi vətənpərvərlik tərbiyəsi sistemində vasitələrin seçilməsi digər tərbiyə vasitələri hesabına olmamalıdır. Ona görə də hər bir müəllimə şaxsiyyətin formalasdırılmasında hərbi vətənpərvərlik tərbiyə vasitələrindən digər tərbiyə növlərindən qarşılıqlı əlaqə yaratmağı öyrətmək lazımdır.

Bəs vətəni qorumaqla əlaqədar şəxsiyyətin formalasdırılmasında hansı hərbi vətənpərvərlik tərbiyəsi sisteminin vasitələrindən istifadə etmək lazımdır?

Bunun üçün keçmiş Sovetlər ölkəsində təcrübədə ən çox istifadə olunan hərbi vətənpərvərlik sistemlərini nəzərdən keçirək. Tədqiqatçı-alim V.S.Çudnıy bu sistemin aşağıdakı komponentlərini qeyd edir:

- 1) Məktəblilərin vətəni qorumaqla əlaqədar vacib olan bilik, bacarıq və vərdişlərin elmi əsaslarını öyrənmək;
- 2) Şagirdlərin ilkin hərbi hazırlığı;
- 3) Tətbiqi xarakterli sinifdən xaric işlər zamanı əldə edilən xüsusi bacarıq və vərdişlərə uyğunlaşmamak.
- 4) Məktəbdən kənar hərbi vətənpərvərlik tərbiyəsi;
- 5) Hərbi vətənpərvərlik tərbiyəsində ailənin, cəmiyyətin, müxtəlif idman, elmi və hərbi-texniki cəmiyyətlərin məktəbə köməkliliyi (9. s.14).

Pedaqoq – alim A.A.Aronovun fikrincə, “təşkilatı baxımından sistemin tərkib hissələri belədir: dərs prosesi; sinifdən kənar işlər; məktəbdən kənar işlər” (5. s.14).

Əslində bu cür struktur istənilən tərbiyə sisteminə aid edilə bilər. Hərbi vətənpərvərlik sisteminin xüsusiyyəti isə tərbiyənin məzmunu ilə əlaqədar məzmun planının olması tələb olunur (5. s.126-127).

Ədəbiyyat siyahısı:

1. Вырщиков А.Н « Военно-патриотическое воспитание: теория и практика». Москва: Педагогика., 1990,150 с.,с. 7, 24, 27, 29.
2. Конжиев Н.М. «Научно – педагогические основы военное – патриотического воспитания учащихся средней школы» Москва: 1980, 250 с.,с.8.
3. Чудный В.С. «Военно–патриотическое воспитание учащейся молодёжи». Москва:1985, 220 с.,с.14, 88.
4. Конжиев Н.М. «Научно – педагогические основы построение и функционирование системы средней общеобразовательной школы» Докторская диссертация. Петрозоводск,1987,300 с.,с.370-373.
5. Аронов А.А.«Воспитывать патриотов» Москва:1989,с. 2,14,126-127
6. Афанасьев В.Г.«Общество : системность, познание и управление» Москва:1981, 69 с.,с.3-5.
7. Ахлибинский Б.В.«Диалектика и методологические проблемы общей теории систем» Ленинград:1976,170 с.,с.45.
8. Момов В.«Человек, мораль, воспитание». Москва:1975,150 с.,с.102. 9. Чудный В.С. «Военно–патриотическое воспитание учащейся молодёжи». Москва:1985, 220 с.,с.14, 88.

Нермин Мубариз кызы Камилова

Преподавание военно-патриотического воспитания молодого поколения в современных условиях

Резюме: Статья называется «Изучение военного патриотизма в современных условиях для подрастающего молодого поколения. В статье для изучения воспитания военного патриотизма в современных условиях рассматривается его сущность, цели и задачи.

Ключевые слова: военный патриотизм, студент, страна, вуз, музыка.

Nermin Mubariz gizi Kamilova

**Teaching of military patriotic education of the young generation in modern
conditions**

Summary: The article is called “Studying military patriotism in modern conditions for the younger generation.” In order to study the education of military patriotism in modern conditions, the article examines its essence, goals and objectives.

Key words: military patriotism, student, country, high school, music.

Мəqalənin redaksiyaya daxil olma tarixi: 30. 11. 2023